



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ



AZƏRBAYCAN RESPUBLİKASI
RƏBÜTƏ VƏ İNFORMASIYA
TEKNOLOGİYALARI NAZİRLİYİ



ESTONIYA ELEKTRON
İDARƏETMƏ AKADEMİYASI



AMEA İNFORMASIYA
TEKNOLOGİYALARI İNSTİTÜTU



Republic of Azerbaijan
AKTAM
non-governmental organization



AZƏRBAYCAN
TEXNİKİ ÜNİVERSİTƏTİ

ELEKTRON HÖKUMƏT AZƏRBAYCANDA: NAİLİYYƏTLƏR VƏ PERSPEKTİVLƏR

BEYNƏLXALQ KONFRANSI MƏRUZƏ MATERİALLARI

Azərbaycan Texniki Universiteti

Bakı, 26-28 aprel 2010

olmağa, təhsillə əlaqəli başqa uzaq və yaxın ölkələrin uyğun saytlarına və eləcədə respublikanın aparıcı elmi institutlarının səhifələrinə müraciət etməyə imkan verir.

AZƏRBAYCANDA İNFORMASIYA TEKNOLOGİYALARININ TƏDRISİNİN STANDARTLARI HAQQINDA

Ağayev F., Məmmədova G., Zeynalova L., AMEA İTİ

Yeni minilliyyin başlangıcında informasiya texnologiyaları aktual və populyar sahəyə çevrilmişdir. Bu sahə sürətlə inkişaf etməkdə davam edir. Daim yeni texnologiyalar meydana çıxır, mövcud texnologiyalar isə bir müddətdən sonra praktiki olaraq dərhal köhnəlmış olurlar.

Fənnin sürətli təkamülü informatika sahəsinin təhsilindəki həm tədris olunan fənlərin məzmununa, həm də pedoqoji metodlarına güclü təsir göstərmişdir. Hələ son zamanlara qədər şəbəkə və Web texnologiyaları müstəqil mövzu kimi tədris edilmirdi. Bu gün şəbəkə və Web texnologiyaları kompyuter elminin zəruri fundamenti olmuşlar. Müasir şəbəkə texnologiyaları hər bir insanın ünsiyyət bacarığını yaxşılaşdırır və bütün dünyada insanlara informasiyaya görünməmiş çıxış imkanı verir. Bu günə yalnız informatikada deyil, həmcinin başqa sahələrdə də tədris programlarının əksəriyyətində şəbəkə texnologiyaları vacib pedoqoji alətə çevrilmişdir. İnformatikaya təsir göstərən dəyişikliklərin çoxu texnologiyadakı tərəqqi ilə bağlıdır. Bu nailiyyətlərin çoxu artıq bir çox illər davam edən daimi təkamül prosesinin bir hissəsini özündə əks etdirir. Həm təkamül yolu ilə baş verən, həm də inqilabi dəyişikliklər informatika üzrə programlar çərçivəsində öyrənilmək üçün məcburi olan biliklərin minimal məcmusunun həcmində təsir göstərir.

Son onilliklər ərzində texniki nailiyyətlər bir çox tədris mövzularının, xüsusilə aşağıdakılardanın əhəmiyyətini artırmışdır:

- WWW və onun tədbiqi programları
- Şəbəkə texnologiyaları
- Qrafika və multimedya
- Tədbiqi sistemlər
- Relyasion verilənlər bazaları
- Obyekt-yönümlü programlaşdırılma
- Tədbiqi program interfeyslərinin istifadəsi (API)
- İnsan-maşın qarşılıqlı təsiri
- Program təminatının etibarlılığı
- Təhlükəsizlik və kriptoqrafiya

Yeni texnologiyaların meydana çıxmazı nəticəsində pedaqoqikada dəyişikliklər. İnformatikanın genişlənməsinə gətirib çıxaran texniki dəyişikliklər birbaşa tədris mədəniyyətinə də təsir göstərir. Məsələn, kompyuter şəbəkələri həmin sahənin əhəmiyyətli inkişafına gətirib çıxararaq məsafədən aparılan təhsili daha çox əlverişli etmişdir. Bundan əlavə kompyuter şəbəkələri coğrafi cəhətdən bölgünümüş institutların tədris mənbələrinin birgə istifadəsini olduqca asanlaşdırılmışdır. İnformatika üzrə kursların strukturu texnologiyadakı bu dəyişiklikləri nəzərə almalıdır.

İnformatikanın tədrisi tələbələrdən bir çox müxtəlif sahələrdən konsepsiyanların istifadə olunmasını tələb edir. İnformatikanı öyrənən bütün tələbələr nəzəriyyə və təcrübəni birləşdirməyi öyrənməli, ümumiləşdirmə və abstraksiyanın əhəmiyyətini başa düşməli, həmcinin yaxşı mühəndis qərarlarını qiymətləndirməlidirlər.

İnformatika kimi bu cür sürətli inkişaf edən sahədə təhsil müəssisələri baş verən dəyişikliklərə reaksiya verərək qabaqcıl strategiyaları əməli şəkildə mənimşəməlidirlər. Təhsil müəssisələri hətta vəsaitlərdəki mövcud məhdudiyyətlərə belə baxmayaraq həm texnologiyalar sahəsində, həm də pedaqoqika sahəsindəki tərəqqidən geri qalmamalıdır. Bundan əlavə, institutda informatikanın tədrisi tələbələri bütün həyat boyu sonraqı özünü təhsilə hazırlamalıdır.

Fəndəki dəyişikliklərin sürətini nəzərə alaraq tədris proqramlarının on ildə bir dəfə yenilənməsi artıq məqbul deyil. İnformatika sahəsində peşəkar təşkilatlar köhnəlmış komponentləri əməli şəkildə yeniləməyə imkan verən nümunəvi tədris planlarının daimi yenidən nəzərdən keçirilməsi prosesini təşkil etməlidirlər.

İnformasiya texnologiyaları üzərində kedən bütün dəyişiklər öz əksini tədris standartlarında tapmalıdır. Tədris standartları – İT tədrisinin keyfiyyətinin əsasını təşkil edir.

İKT üzrə tədris standartları respubikada informasiya cəmiyyətini yaradan tendensiyalarını, beynəlxalq standartların tələbatlarını, Azərbaycan Respublikasının qanunveridici bazasını və milli xüsusiyyətlərini, İKT sahələrində normativ və metodik sənədlərin nəzərə almalıdır.

Azərbaycanda infotmasiya texnologiyaların müxtəlif sahələri üçün ixtisasçı hazırlayan 20 dən yuxarı ali təhsil məktəbləri mövcuddur Onların arasında Azərbaycan Texniki Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Neft Akademiyasının və bir sıra başqalarının adlarını çəkmək olar. İndiki zamanda respublikamızda yüksək kvalifikasiyalı mütəxəssislər vardır.

Buna baxmayaraq, nəzərə almaliyiq ki, İKT nin inkişafı bizim qarşımızda yeni tələbləri qoyur. Əyər biz *Career Space* konsorsiumun təklifi etdiyi və Qərb ölkələrində tələb olunan ixtisasçılar siyahısına nəzər gətirsək, görərik ki, bizim respublikamının heç bir universitetlərdə bu peşələrə öyrədilmir. Deməli bizə yaxın gələcəkdə faydalı olan ixtisasların öyrədilməsini tədbiq etmək lazımdır.

Keçən ilin yekununda Azərbaycan Respublikasının İnformasiya Texnologiyaları və Rabitə Nazirliyi informasiya kommunikasiya texnologiyaları və rabitə inkişafı üzrə 2009-2012 illəri üçün Dövlət Proqramını təstiqləmişdir. Bu proqram 2008ci ilin axırına qədər işləyən "Elektron Azərbaycan" proqramının ardı olmuşdur. Yeni proqramın məqsədi İKT sektorunun potensialını tam reallaşdırması, Azərbaycan iqtisadiyyatında (neft-qaz sektorу ilə yanaşı) lider pozisiyasına çatdırılması və 2009-2012 ci illərinə qədər nəzərdə tutulmuşdur.

Ədəbiyyat:

1. Computing Curricula 2001: Computer Science. IEEE Computer Society Press and ACM Press, 2001.
2. IEEE/ACM Joint Task Force on Computing Curricula. Software Engineering 2004, Curriculum Guidelines for Undergraduate Degree Programs in Software Engineering.
3. www.eicta.org
4. www.e-gov.su

TƏHSİLİN İDARƏEDİLMƏSİNDƏ İKT-NİN TƏTBİQİ

Firudin Ağayev, AMEA İTİ

Tədris proqressində Internet texnologiyalarından istifadə edilməsi yeni nəsil elektron tədris materillərinin yaradılmasını, tədris fəaliyyətinin məzmununu və təşkili formasının yenidən qurulmasını və müəllim kadrlarının hazırlanmasını tələb edir. İnformasiya texnologiyaları və Internet məktəblərdə cəmiyyətin həyatının yeni sosial-iqtisadi şərtlərinin formallaşması dövründə onun əsas məsələlərinin həlli vasitəsi kimi təzahür etməlidir.

Cəmiyyətin inkişaf tendensiyası informasiya texnologiyaları əsasında təhsil sisteminin inkişafı probleminin təxirəsalınmaz həllini tələb edir. İnformasiyalışma təhsilin məzmununun, metodlarının və təşkili formalarının dəyişilməsini təklif edir. Tədris proqressinə müasir informasiya texnologiyalarının daxil edilməsi təhsilin keyfiyyətinin yüksəldilməsi imkanını yaradır.

Vahid təhsil informasiya mühitinin yaradılması və inkişafının məqsədli proqramının qəbul edilməsi, təhsilin inkişafı üçün dövlət proqramının qəbul edilməsi, dünyada təhsilin informasiyalışmasının inkişafı, respublikanın müxtəlif regionlarında aparılan təhsilin informasiyalışması proqramlarının zəruriliyi ilə şərtlənir.

Azərbaycanda vahid təhsil informasiya mühitinin yaradılması prinsipləri

- Bütün respublika ərazisində təhsil məkanının vahidliyi;